

## **“PROTEAN CONSTRUCTION” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına  
uyğun hazırlanmış Maliyyə Hesabatları və  
Müstəqil Auditorların Rəyi**

**31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə**

# **"PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

## **MÜNDƏRİCAT**

---

**Səhifə**

**31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI**

**1**

**MÜSTƏQİL AUDİTORLARIN RƏYİ**

**2-4**

**31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ MALİYYƏ HESABATLARI**

Maliyyə vəziyyəti haqqında hesabat

**5**

Məcmu gəlir haqqında hesabat

**6**

Kapitalda dəyişiklik haqqında hesabat

**7**

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

**8-9**

Maliyyə hesabatları üzrə qeydlər

**10-42**

**MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ İLƏ BAĞLI  
RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR BƏYANAT  
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**

Bu bəyannamə, "Protean Construction" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "Cəmiyyət") maliyyə hesabatları ilə bağlı Cəmiyyət rəhbərliyinin və müstəqil auditorların göstərilən məsuliyyətlərini fərqləndirmək məqsədi ilə hazırlanmışdır.

Rəhbərlik, 31 dekabr 2019-cu il tarixinə Cəmiyyətin maliyyə vəziyyətini, həmin ildə başa çatmış il üzrə əməliyyat nəticələrini, kapitalda dəyişiklikləri və pul vəsaitlərinin hərəkətini əks etdirən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına ("MHBS") uyğun maliyyə hesabatlarının düzgün hazırlanması üçün məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıda göstərilənlər üzrə məsuliyyət daşıyır:

- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi;
- Məntiqli və məqsədə uyğun təxminlərin və qərarların qəbul edilməsi;
- Maliyyə hesabatlarının MHBS-ə müvafiq hazırlanması və ya əgər hər hansı bir kənarlaşma varsa onun maliyyə hesabatlarında bəyan edilməsi və izahı;
- Yaxın gələcəkdə Cəmiyyət işini normal şərtlər altında davam etdiriyi halda, hesabat tarixinə maliyyə hesabatlarının daimilik prinsipi əsasında hazırlanması.

Rəhbərlik, həmcinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Cəmiyyət daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işləniləb hazırlanması, qurulması və möhkəmləndirilməsi;
- Cəmiyyətin maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq düzgün hazırlanması və Cəmiyyətin maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi;
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi;
- Mümkün imkanlardan istifadə edərək Cəmiyyətin aktivlərinin mühafizə edilməsinin təşkil olunması; və
- Saxtakarlıq, yanlışlıq və digər qanuna uyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.

31 dekabr 2019-cu il tarixində başa çatmış il üzrə maliyyə hesabatları 15 may 2020-ci il tarixində Cəmiyyətin İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.



15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası

Kəmalə Qasımovə  
Baş mühasib

15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası

City Point Baku, 9<sup>th</sup> floor  
J. Mammadguluzadeh str., 102A  
Baku, AZ1022, Azerbaijan

T: +994 (12) 404 7 666  
F: +994 (12) 404 7 667

office@bakertilly.az  
[www.bakertilly.az](http://www.bakertilly.az)

## MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinə:

### *Şərti Müsbət Rəy*

Biz “Protean Construction” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra “Cəmiyyət”) 31 dekabr 2019-cu il tarixinə təqdim edilən maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş maliyyə hesabatları şərti rəy üçün əsaslar istisna olmaqla Cəmiyyətin 31 dekabr 2019-cu il tarixinə maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

### *Şərti Rəy üçün Əsaslar*

Biz illik mal-material ehtiyatlarının sayılması prosedurlarının Cəmiyyət tərəfindən icra olunduğu tarixdən əvvəl Cəmiyyətin auditorları olaraq təyin olundugumuz üçün 31 dekabr 2019 və 2018-ci il tarixlərində başa çatmış illərin sonunda Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının sayılması prosesini müşahidə etmək iqtidarında olmamışıq. Biz, həmçinin Cəmiyyətin 31 dekabr 2019 və 2018-ci il tarixlərinə maliyyə vəziyyəti haqqında hesabatda 1,198,446 AZN və 3,690,468 AZN məbləğində qeyd olunmuş Cəmiyyətin mal-material ehtiyatlarının qalıqlarının kəmiyyəti və vəziyyəti ilə bağlı alternativ üsullar vasitəsilə əminlik əldə edə bilməmişik. Bu məsələlərin nəticəsi olaraq, biz uçota alınmış və ya alınmamış mal-material ehtiyatlarının qalıqları, eləcə də məcmu gəlir haqqında hesabat, səhmdar kapitalında dəyişikliklər haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabatı təşkil edən elementlər ilə bağlı hər hansı bir düzəlişin tələb olunub olunmadığını müəyyən ədə bilməmişik.

Biz auditı Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə Hesabatlarının Auditü üçün Auditorun Məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühəsiblərin Beynəlxalq Etika Standartları Şurasının “Etika məcəlləsinin” (MBESS məcəlləsi) tələblərinə uyğun olaraq Cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti müsbət rəyimizi əsaslandırmaq üçün yetərlidir və münasibdir.

### ***Maliyyə Hesabatları üzrə Rəhbərliyin və İdarəetmə Səlahiyyətləri Verilmiş Şəxslərin Məsuliyyəti***

Rəhbərlik maliyyə hesabatlarının MHBS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına) uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər Cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

### ***Maliyyə Hesabatlarının Auditinə görə Auditorun Məsuliyyəti***

Bizim məqsədimiz edilmiş maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya xətalar nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığını dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlikdə əhəmiyyətli təhriflər mövcud olduğu hallarda, BAS-lara uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvələr nəticəsində yaranan bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qararlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

BAS-ların tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi biz audit aparılan zaman peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtakarlıq və ya xətalar nəticəsində əhəmiyyətli təhriflər risklərini müəyyən edib qiymətləndiririk, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçiririk və rəyimizi əsaslandırımaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Saxtakarlıq nəticəsində əhəmiyyətli təhrifi aşkarlamamaq riski xətalar nəticəsindəkindən daha yüksəkdir, çünki saxtakarlıq sözləşmə, dələduzluq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər.
- Cəmiyyətin daxili nəzarətin səmərəliliyinə dair rəy bildirmək məqsədi üçün olmamaq şərtidə, bu şəraitlərdə uyğun olan audit prosedurlarını layihələndirmək üçün auditə aid daxili nəzarəti başa düşürük.
- İstifadə edilmiş uçot siyasetinin uygunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məntiqliliyini qiymətləndiririk.
- Mühasibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uygunluğuna və əldə edilən audit sübutlarının əsasında Cəmiyyətin fəaliyyətini fasiləsiz davam etmək imkanını ciddi şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığında dair nəticə çıxarıraq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməliyik və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və ya şəraitlər Cəmiyyətin fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli təqdim edilib-edilmədiyini qiymətləndiririk.

Biz idarəetmə səlahiyyətləri verilmiş şəxslərə digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

*Baker Tilly Azerbaijan*

15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası

# "PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2019-CU İL TARİXİNƏ  
(Azerbaijan Manatı ilə)**

|   | Qeydlər | 31 dekabr<br>2019-cu il  | 31 dekabr<br>2018-ci il  |
|---|---------|--------------------------|--------------------------|
| <b>AKTİVLƏR</b>   |         |                          |                          |
| <b>Uzunmüddətli aktivlər:</b>   |         |                          |                          |
| Əmlak, tikili və avadanlıqlar   | 7       | 14,647,000               | 11,285,922               |
| Təxirə salınmış vergi aktivləri   | 8       | <u>515,141</u>           | <u>365,631</u>           |
| <b>Cəmi uzunmüddətli aktivlər</b>   |         | <b><u>15,162,141</u></b> | <b><u>11,651,553</u></b> |
| <b>Cari aktivlər:</b>   |         |                          |                          |
| Mal-material ehtiyatları  | 9       | 1,198,446                | 3,690,468                |
| Ticarət fəaliyyəti ilə bağlı debitor borcları və digər alınacaq vəsaitlər | 10      | 10,409                   | 2,599,327                |
| Pul vəsaitləri və onların ekvivalentləri                                  | 11      | 1,851,891                | 170,486                  |
| Avans ödənişləri  | 12      | 257,969                  | -                        |
| Digər aktivlər  | 13      | <u>245,713</u>           | <u>135,639</u>           |
| <b>Cəmi cari aktivlər</b>   |         | <b><u>3,564,428</u></b>  | <b><u>6,595,920</u></b>  |
| <b>CƏMI AKTİVLƏR</b>  |         | <b><u>18,726,569</u></b> | <b><u>18,247,473</u></b> |
| <b>ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>  |         |                          |                          |
| <b>ÖHDƏLİKLƏR:</b>  |         |                          |                          |
| <b>Cari öhdəliklər:</b>   |         |                          |                          |
| Borc vəsaitləri   | 14      | -                        | 361,266                  |
| Kreditor borcları və digər ödəniləcək vəsaitlər                           | 15      | 265,223                  | 1,886,564                |
| Ödəniləcək mənfəət vergisi  |         | <u>1,058,692</u>         | <u>-</u>                 |
| <b>Cəmi cari öhdəliklər</b>   |         | <b><u>1,323,915</u></b>  | <b><u>2,247,830</u></b>  |
| <b>Cəmi öhdəliklər</b>  |         | <b><u>1,323,915</u></b>  | <b><u>2,247,830</u></b>  |
| <b>KAPİTAL:</b>   |         |                          |                          |
| Səhmdar kapitalı  | 16      | 160,672                  | 160,672                  |
| Bölgündürülməmiş mənfəət  |         | <u>17,241,982</u>        | <u>15,838,971</u>        |
| <b>Cəmi kapital</b>   |         | <b><u>17,402,654</u></b> | <b><u>15,999,643</u></b> |
| <b>CƏMI ÖHDƏLİKLƏR VƏ KAPİTAL</b>   |         | <b><u>18,726,569</u></b> | <b><u>18,247,473</u></b> |



**İdare Heyəti tərəfindən:**  
Mehəmməd Təhməzov  
İdarə Heyətinin sədri

15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası

  
**Kamala Qasimova**  
Baş mühasib

15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası


10-42-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

**"PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ**

**MƏCMU GƏLİR HAQQINDA HESABAT  
31 DEKABR 2019-CU İL TARİXİNDE BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azerbaijan Manatı ilə)**

|   | <b>Qeydlər</b> | <b>31 dekabr<br/>2019-cu il<br/>tarixində başa<br/>çatmış il üzrə</b> | <b>31 dekabr<br/>2018-ci il<br/>tarixində başa<br/>çatmış il üzrə</b> |
|---|----------------|---|---|
| Müqavilələr üzrə gəlirlər                             | 17             | 32,590,275  | 25,784,638  |
| Müqavilələr üzrə xərclər                              | 18             | (24,019,654)  | (22,706,335)  |
| <b>Ümumi mənfəət</b>                                  |                | <b>8,570,621</b>  | <b>3,078,303</b>  |
| Ümumi və inzibati xərclər                             | 19             | (1,018,864)   | (1,213,230)   |
| <b>Əməliyyat mənfəəti</b>                             |                | <b>7,551,757</b>  | <b>1,865,073</b>  |
| Debitor borcları üzrə ehtimal olunan kredit zərərləri | 10             | (2,619,284)   | (942,829)   |
| Mənfəət vergisindən başqa vergilər                    |                | (29,246)  | (22,940)  |
| Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər  |                | (24,184)  | -   |
| Faiz xərci  | 14             | (3,783)   | (78,072)  |
| Xarici valyuta mübadiləsi üzrə gəlir/(zərər)          |                | (11,227)  | 122   |
| Diger gəlirlər  |                | 117,070   | -   |
| <b>Mənfəət vergisindən əvvəl gəlir</b>                |                | <b>4,981,103</b>  | <b>821,354</b>  |
| Mənfəət vergisi xərci                                 | 8              | (1,006,682)   | (164,271)   |
| <b>İl üzrə xalis mənfəət</b>                          |                | <b>3,974,421</b>  | <b>657,083</b>  |
| <b>İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR</b>                       |                | <b>3,974,421</b>  | <b>657,083</b>  |

**İdarə Heyəti tərəfindən:**



Məhəmməd Təhməzov  
İdarə Heyətinin sədri

15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası

Kəmalə Qasimova  
Baş mühasib

15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası

10-42-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

# "PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KAPITALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT  
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ  
(Azerbaijan Manatı ilə)

|  | Səhmdar kapitalı | Bölüşdürülməmiş   | Cəmi kapital      |
|--|------------------|-------------------|-------------------|
| <b>1 yanvar 2018-ci il</b>                         | <b>160,672</b>   | <b>15,943,321</b> | <b>16,103,993</b> |
| Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi | -                | (329,133)         | (329,133)         |
| Ödənilmiş dividendlər                              |                  | (432,300)         | (432,300)         |
| İl üzrə cəmi məcmu gəlir                           | -                | 657,083           | 657,083           |
| <b>31 dekabr 2018-ci il</b>                        | <b>160,672</b>   | <b>15,838,971</b> | <b>15,999,643</b> |
| Səhmdarlar tərəfindən vəsaitlərin geri götürülməsi | -                | (171,410)         | (171,410)         |
| Ödənilmiş dividendlər                              | -                | (2,400,000)       | (2,400,000)       |
| İl üzrə cəmi məcmu gəlir                           | -                | 3,974,421         | 3,974,421         |
| <b>31 dekabr 2019-cu il</b>                        | <b>160,672</b>   | <b>17,241,982</b> | <b>17,402,654</b> |



Idarə Heyəti tərəfindən:

Məmməd Təhməzov  
Idarə Heyətinin sədri

15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası

Kəmalə Qasimova  
Baş mühasib

15 may 2020-ci il  
Bakı, Azərbaycan Respublikası

10-42-ci səhifələrdə təqdim edilmiş qeydlər maliyyə hesabatlarının tərkib hissəsini təşkil edir.

# "PROTEAN CONSTRUCTION" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

**PUL VƏSAITLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT  
31 DEKABR 2019-CU İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ**  
*(Azerbaycan Manatı ilə)*

| Qeydlər | 31 dekabr<br>2019-cu il<br>tarixində<br>başa çatmiş il<br>üzrə | 31 dekabr<br>2018-ci il<br>tarixində<br>başa çatmiş il<br>üzrə |
|---------|--|--|
|---------|--|--|

## **ƏMƏLİYYAT FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAITLƏRİ:**

|   |           |           |
|---|-----------|-----------|
| Mənfəət vergisindən əvvəl gəlir                       | 4,981,103 | 821,354   |
| Nağdsız maddələr üzrə düzəlişlər:                     |           |           |
| Əmlak, tikili və avadanlıqların amortizasiyası        | 7         | 939,873   |
| Debitor borcları üzrə ehtimal olunan kredit zərərləri | 10        | 2,619,284 |
| Faiz xərci  | 14        | 3,783     |
| Əmlak, tikili və avadanlıqların silinməsi üzrə zərər  |           | 24,184    |
| Xarici valyuta mübadilisi üzrə zərər/(gəlir)          |           | 11,227    |
| Digər gəlirlər  |           | (117,070) |

Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətindən daxil olan pul vəsaitləri:

|  |             |             |
|--|-------------|-------------|
| Mal-material ehtiyatlarında azalma/(artma)   | 2,492,022   | (3,658,268) |
| Ticarət fəaliyyəti ilə bağlı debitor borcları və digər alınacaq vəsaitlərdə (artma)/azalma | (30,366)    | 164,180     |
| Avans ödənişlərində artma  | (257,969)   | -           |
| Digər aktivlərdə (artma)/azalma  | (110,074)   | 177,149     |
| Kreditor borcları və digər ödəniləcək vəsaitlərdə (azalma)/artma                           | (1,508,259) | 572,701     |

Əməliyyat fəaliyyətindən yaranmış/(yönəlmüş) nağd pul vəsaitləri:

|                           |          |           |
|---------------------------|----------|-----------|
| Ödənilmiş mənfəət vergisi | (97,500) | (130,000) |
| Ödənilmiş faizlər         | (4,634)  | (77,221)  |

**Əməliyyat fəaliyyətindən yaranmış/(yönəlmüş) xalis nağd pul vəsaitləri**

|           |           |
|-----------|-----------|
| 8,945,604 | (343,261) |
|-----------|-----------|

## **İNVESTİSİYA FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAITLƏRİ:**

|  |   |             |           |
|--|---|-------------|-----------|
| Əmlak, tikili və avadanlıqların satın alınması         | 7 | (4,325,135) | (776,089) |
| İnvestisiya fəaliyyətinə yönəlmüş xalis pul vəsaitləri |   | (4,325,135) | (776,089) |

## **MALİYYƏLƏŞDİRİMƏ FƏALİYYƏTİNDƏN DAXİL OLAN PUL VƏSAITLƏRİ:**

|  |             |           |
|--|-------------|-----------|
| Səhmdarlar tərafından vəsaitlərin geri götürülməsi | (171,410)   | (329,133) |
| Ödənilmiş dividendlər                              | (2,400,000) | (432,300) |
| Banklardan borc vəsaitlərinin alınması             | 200,000     | 949,000   |
| Banklara olan borcların geri ödənilməsi            | 14          | (560,415) |

**Maliyyələşdirmə fəaliyyətinə yönəlmüş xalis pul vəsaitləri**

|             |           |
|-------------|-----------|
| (2,931,825) | (401,018) |
|-------------|-----------|